



Faiq QISMƏTOĞLU
faiq_qismetoglu@box.az

...Vətən anadır və Vətən həm də insana son beşikdir. Bu beşikdə dünyaya göz açırsan və bu beşikdə də Allahın dərgahına qovuşursan. Bir onu bilirəm ki, adam Vətəndən ayrı düşəndə dərddən ürəyi qubar eləyir və axırdı da çərləyib ölüür. Adam var ki, vətəndən ayrı düşdüyüne görə, elə son nəfəsində də "Vətən" deyə-deyə gözünü yumur...

Vətən Anadır,

biz onun uşaqları, balaları! Bax, mənim doğulub boy-a-başa çatdığını, çörəyini yeyib suyunu içdiyim. Böyük Bəhmənli də bele bir ocaqdı, bele bir yurdu. Vətəndən ayrı düşməyin ilk həsrətini 9-cu sinfi bitirəndə çəkmişəm. Belə baxanda bu gediş pis deyildi ey, sadəcə olaraq, ana uşağı olduğum üçün 20 günlük ayrılığa dözə bilmirdim.

Məktəbimizin direktoru rəhmətlək Əvəz müəllim mamam oğlu Təbrizi və məni evlərin çağırtdırb dedi ki, eləçi olduğunuza görə, sizin ikinize də 20 günlük Kiyevə rayon təhsil şöbəsin-dən "putyovka" almışam. Biz də çox sevindik. Mamam oğlu Tehran hər iki-mizi götürüb Bakıya gəldi. Bakıda "Bakı Soveti" (indiki İçərişəhər) metro stansiyasının yaxınlığında turizm mərkezi vardi. Biz oranı axtarış tapdıq.

Və nə başınızı ağırdıdım, Bakı-Kiyev qatarı ilə o şəhərə yollandıq. 20 gündə o qədər darıxdım ki, hər axşam kəndimizi yuxumda görürdüm. Və 20 gün mənim üçün 20 il kimi gəlib keçdi. And içmişdim ki, qatardan kəndə düşəndə o kəndin torpağından, daşından öpəcəm. Elə qatardan düşəndə də belə elədim; əyilib dəmir yolunun qıraqındakı daşdan, torpaqdan öpədüm. Bax, onda hiss etdim ki, Vətəndən ayrı düşmək nə demək imiş. Və bütün qərib insanlara yazığım gəldi...

Və bu kişilər

dünyalarını dəyişsələr də, bu gün Bəhmənlidə hər an yada düşülür və xatırlanır. Ona görə ki, onlar elin, obanın namusunu və şərefini şəxsi mənafelərindən üstün tutublar. **Bu kənddə nə məhkəməyə ehtiyac olub, nə milisə, nə də prokurora.** Çünkü bu kəndin aqsaqqalları bütün məsələləri özləri həll ediblər. Dalaşanı barışdırıblar, qan davasını yarlıqlar, tayfalar arasında umu-küsü olanda onu söndürməyi bacarıqlar. Ona görə də bu kişilər yadda qalıblar...

Bəhmənlidə 7-8 böyük tayfa var və hər tayfanın da öz aqsaqqalı olub. Bu tayfaların aqsaqqalları həm də Bəh-

... 1974-cü ildən o kənddən çıxıb Bakıya gəldim, universitetin jurnalistika fakültəsinə daxil oldum, oxudum və bu sənətə yiyləndim. Ele o vaxtdan da şəhərin ab-havası, mühiti məni öz qoynuna aldı.

Amma bu mühit, bu hava nə qədər rahat və sakit olsa da, öz elimi, obamı, doğma Bəhmənlimi heç vaxt yaddan çıxarmadım. Ən azından iki-üç aydan bir kəndimə-kəsəyimə getdim. Və bu gün də elə iki-üç aydan bir Bəhmənli-yə üz tuturam...

Kəndə girməmişdən önce qəbristanlığa gedib doğmalarımın - atamın, anamın, qardaşının məzarlarını ziaret edirəm. Oranın havasını udub çox rahat oluram. Elə bil ciyinmdən ağır yük götürülür. Və sonradan kəndə qayıdırıam. Ordakı ata ocağına baş çəki-rəm; bacımla, qardaşımla və digər qohumlarla görüşürəm.

Bu gün Bəhmənlidə 10 mindən çox əhali var. Heç bir kəndin adamları Bəhmənlidəki kimi bir-birilə qohum deyil. Çünkü bu kəndin 1500 illik tarixi var və kökü də çox qədim dövrlərə gedib çıxır. O böyüklikdə kənddə elə bir ailə, elə bir ocaq yoxdur ki, bize qohumluğu çatmasın. Bu kəndin çox sayılıb seçilən, sözü daşdan keçən və qan davasını yatırıb aqsaqqalları olub; Əliş kişi olub, Seyid Rzaxan olub, Seyid Əli olub, Abbas kişi olub, Saleh kişi olub, Pənah kişi olub, Əsəd kişi olub...

Bəhmənlidə hər an yada düşülür və xatırlanır. Ona görə ki, onlar elin, obanın namusunu və şərefini şəxsi mənafelərindən üstün tutublar. Bu kənddə nə məhkəməyə ehtiyac olub, nə milisə, nə də prokurora. Çünkü bu kəndin aqsaqqalları bütün məsələləri özləri həll ediblər. Dalaşanı barışdırıblar, qan davasını yarlıqlar, tayfalar arasında umu-küsü olanda onu söndürməyi bacarıqlar. Ona görə də bu kişilər yadda qalıblar...

Bəhmənlidə 7-8 böyük tayfa var və hər tayfanın da öz aqsaqqalı olub. Bu tayfaların aqsaqqalları həm də Bəh-

mənlinin aqsaqqalları sayılıb. Və o aqsaqqallar dünyalarını dəyişsələr də, şüklər olsun ki, bu gün də onların yerində o yolu davam etdirən ağayana kişilər var. Bəhmənli yeganə kənddir ki, orda boşanma halları yoxdur. Ən azından ona görə ki, bir-birinə qohum olan adamlar üçüncü, dördüncü dəfə qohum olanda hər şeyi yüz ölçüb, bir biçiblər...

Mən orta məktəbdə oxuyanda kita-ba çox böyük həvəsim vardi. Məsələn, mənə nə hədiyyə versəydi-lər sevin-məzdim, amma kitab hədiyyə edəndə elə bil ki, dünyani mənə bəş edirdilər. Kənd kitabxanasının da müdürü anamın yaxın qohumu olan Əsgər Mehdiyev idi. Gəlirdim Əsgər əminin yanına, o dəqiqə bilirdi ki, nə üçün gəlmİŞəm. Bir yuxarı baxırdı, bir aşa-ğı, gülündü və deyirdi ki, sənə nə qədər desən kitab verəcəm, amma oxu, qaytar! Mən də Əsgər əminin yanında bəzən yalançı çıxır, oxuduğum kitabı qaytarmadan yeni kitablar götürür-düm. Görürdüm ki, kitab oxuduğuma görə, bu kişi məni daha çox istəyir. Hətta bir dəfə Əsgər əmi atama de-mişdi ki, mən məttəl qalmışam. Varlı adamların oğlanları heç də kitaba maraqlı göstərmirlər. Amma maşallah, Faiq bütün günü kitab oxuyur. Bir dəfə də Viktor Hüqonun "Səfəllər" romanının bütün cilidlərini Əsgər əmidən aldım və oxuyub qurtarandan sonra geri qaytardım. Rəhmətlək kişi dedi ki, o biri kitabları qaytarmasan da olar, amma bu biri kitabları qaytar ki, onu başqları da oxusun. Və mən də o kitabları qaytardım. Və gördüm ki, bu hərəkətim Əsgər əminin xoşuna gəldi...

... Bəhmənli elə bir el, elə bir obadır ki, onlar sənə söz verdi, ölsələr belə mütləq ona əməl edəcəklər. Çünkü bu camaatın bir sıfəti, bir üzü var. Bu heç də elə-bele deyil. Çünkü bu kəndin kökü Çingiz xanla, Pənahəli xanla bağlıdır. Bəlkə elə buna görə də bu camaat belə bütöv, saf və durudu... Bütöv, saf, duru olan el-oba isə həmişə yadda qalır və öz izini qoyur. İnanıram ki, Bəhmənliyə bir qonaq gəlsin və o kənddən narazı qalsın. Çünkü o kəndin adamları bura təmiz qelblə, təmiz

ürəklə gələn insanlara çox böyük sevgiyle yanaşib və yanaşır. Vay o gün-dən ki, qara niyyətə o kəndə gələsən. Bax, onda o qara niyyətli adamı qara günlər gözləyə bilər.

Kəndin çox sayılıb-seçilən və nüfüzu olan bu gün də aqsaqqalları var. Onlardan biri uzun müddət baş həkim işləmiş tibb elmləri doktoru Əyyub Məmmədov, digeri isə 90 yaşlı Talib Yaqubovdur. Talib Yaqubov da uzun müddət Bəhmənlidə pambıq briqadıri və digər təsərrüfatlarda rəhbər çalışıb. Mən həm Əyyub Məmmədova, həm də Talib Yaqubova əmi deyirəm. Çünkü onlar mənim atamın çox yaxın dos-tları olublar.

Təkcə mən onlara əmi demirəm ha, Bəhmənlidə mən yaşda olan və mən-dən balacalar da o iki kişiyə əmi de-yirlər.

Hər ikisi bu elin, bu obanın yükünü ciyində daşıyb. Hər ikisi Bəhmənlidən həm xeyrində, həm də şərində yu-xarı başda əyləşib və hər ikisi bu elin, bu obanın ağır günündə ciyinlərini o ağır yükün altına veriblər...

Mən onlarla görüşəndə

sanki dünya mənim olur. Çünkü aqsaqqalsız el-oba suyu sovrulmuş dəyirmana bənzəyir. Əyyub həkimlə tez-tez telefon danışığımız baş tutur. Amma Talib əmimlə kəndin xeyrində, şərində görüşürük. Bayaq dedim axı, onlarla görüşəndə atamın ətrini, qoxusunu hiss edirəm. İnanın, heç ayrılmak istəmirəm ha! Heç onlar da məndən ayrılmak istəmirler...

Bu günlərdə yenidən Bəhmənliyə yolum düşmüştü. Dedilər ki, camaat aşağı başında "priyezin" yanına yiğişib. Həmin yer kəndin mərkəzi sayılır. Sə-nişin qatarı da elə burda dayanır. Bir neçə dostumla həmin yerə getdim. Gördüm ki, 450-500 nəfər elə o "priye-zin" yanındadı. Axı həm də deputatlı-ja namizədlər kəndə gelir və onlarla görüşürər. Düzdür, mən deputatlıja namizəd deyiləm. Amma bir Bəhmənli oğlu kimi ora getməyi özümə borc bilirəm. Və ordakı hər bir insanla, hər bir yaşılı, cavan eloğluyla səhbət elədim.

Kim yox idi orda?!

Mənim sinif yoldaşlarım vardi, qohumlarım vardi, uşaqlıq yoldaşlarım vardi və bir də ziyalılar vardi. Mamam oğlu Tehran, Rəhim, orta məktəb yoldaşım Sirullah müəllim, Əbiş (biz ona Amaral deyərdik. Amaral da 70-ci illərdə Braziliya futbol komandasının məşhur oyuncusu idi. Elə Əbiş də bizin Bəhmənli komandasının ən güclü futbolçusu idi. Onun Horadiz şəhər komandasının qapısına vurduğu top bu gün də yadımdan çıxmır).

Hamısı ilə bir-bir öpüşüb görüşürəm. Mənə elə sevgi və məhəbbətlə yanaşırlar ki, elə bil uzun illərdi məni görməyiblər. Elə bu vaxt rəhmətlək Əsgər əminin oğlu Şükür gəlib çıxır. Şükür də cavan olmağına baxmayaraq, çox bacarıqlı, səmballı, ağayana bir oğlandı.

Yəni kəndin, elin, obanın namusu-nu çəkən bir kişi. Rəhmətlək atası Əsgər əmimə oxşayıb. Atası kimi haq-sızlığı, ədalətsizliyə üşyan eləyən adamdı. Kimse birinin haqqını yesə, o dəqiqə Şükürü orda görmək olar. Ona görə də bu gün Şükürün Bəhmənlidə el-oba arasında çox böyük hörməti var. Onunla da bir az dərđləşirik, sonra görürəm ki, Şükür kəndin aqsaqqalı 90 yaşlı Talib əmini getirir. Talib əmi də eşidir ki, Qismət kişinin oğlu Faiq dostları ilə gelib, o da bizimlə görüşə teşrif buyurur. Uzaqdan görən kimi ona sarı addımlayıram və qucaqlaşib öpüşürük. Sonra Şükür də, mən də onun qoluna girib kənd çayxanasına gedirik.

Orda mənim dostlarım əyləşiblər. Onlar Talib əmimin gəldiyini görən kimi ayağa qalxır və onunla görüşürər. Aqsaqqılın, elin ayağına gedən adımı aqsaqqal da, el də həmişə ayağa qaldırıb. Bu çayxanada da bizim kəndin aqsaqqalı Talib əmilyə çox səmimi səhbətlərimiz olur. Dostlarımızdan biri deyir ki, hər kənddə belə aqsaqqal olmur. Halal olsun ki, bu kəndə ki, oranın belə müdrik, ağıllı aqsaqqalları var. Hətta dostlarım Talib əmilyə şəkil də çəkdirirlər.

İnanın, elin, obanın məhəbbətindən böyük sevgi və məhəbbət yoxdur. O görüşdə kəndimizin adamlarıyla səmi-mi səhbətlərim məni göyün yeddinci qatına qaldırı. Onlar məni Faiq Qismət kimi qarşılardılar. Və az qala göz-lərinin yağıni yedirtmək isteyirdilər. Bu mehribanlığın və səmimiyyətin qarşısında mənim gözlərim dolur və kövrəlirdim. Deyirdim İlahi, min şükür ki, atamızın qazandığı hörməti bu gün də görürük... Min şükür ki, bəhmənlilər 1500 il bundan əvvəlki o qıruru, o dəyanəti, o bütövlüyü qoruyub saxlayıblar. Hami evinə qonaq dəvət eləyirdi, hami çörək kəsmək isteyirdi. Əgər mən qonaq getsəydim, gərek bir il o qonaqlıqda olaydım. O dəvetlər, o sevgilər mənə bəs eləyir. Ən azından bu kənd nəsl-i-kökü olana, ziyanlıya və onun qədrini bilənlərə öz məhəbbətini belə göstərir.

Sadə insanlar cənnətə bənzəyirlər

O cənneti görmək isteyirsiniz? Ged-in, onların ayaqlarına, görün orda hansı şirinliyi, hansı səmimiyyəti, hansı doğmaliyi görmək olar? Vallah, onların heç birini vəzifə və pulla almaq mümkün deyil. Cənab nazirlər, cənab icra başçıları, cənab hüquq mü-hafizə organları rəhbərleri, bu xalqın içini getmekdən və onlarla ünsiyyət-dən çəkinmək lazım deyil. Onlarla öz dilində danışanda görəcəksiniz ki, siz cənnətin içindəsiniz.

Böyük Seyran Səxavət deyir ki, 72 dil öyrənmiş, hələ tapmamış dilini sənin. Bu sadə insanların, sadə adamların kim dilini tapa bilsə, onların ürəklərin fəth eləyə bilir. Sadəcə olaraq, hər elin, obanın dilini, ruhunu, iç dünyasını görmək və onu da qiymətləndirmek lazımdır.

Allah üzünüüzü ağ eləsin, a Bəhmənlilər! Məni qaldırıb qoydunuz göyün yeddinci qatına! Və sizi də həmişə göyün yeddinci qatında görmək isteyirəm. O yurda, o torpa-ğaya gedəndə bir daha cənnəti gö-zümlə görürəm. Yeriniz cənnət ol-sun, doğma elim, obam!..